



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduñ ölkədə sənayenin inkişafı sahəsində aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların dəsteklənməsinə yönəlmüş layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsi üçün 2014-cü ildə elan edilmiş “Sənaye qrantı” məqsədli müsabiqəsinin (EİF/MQM/Sənaye-2014-4(19)) qalibi olmuş layihənin yerinə yetirilməsi üzrə

### YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: **Aşağı temperaturda yandırılan gil-dolomit kompozisiya materialının alınması texnologiyasının işlənilməsi və xassələrinin tədqiqi**

Qrantın məbleği: **50 000 manat**

Layihə rəhbərinin soyadı, adı və atasının adı: **Şirinzadə İradə Nüsret qızı**

Layihənin nömrəsi: **EİF/MQM/Sənaye-2014-4(19)-06/01/1-M-04**

Müqavilənin imzalanma tarixi: **18 iyun 2015-ci il**

Qrant layihəsinin yerinə yetirilmə müddəti: **12 ay**

Layihənin icra müddəti (başlama və bitmə tarixi): **01 iyul 2015-ci il – 01 iyul 2016-ci il**

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

1	<p>Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar İşin birinci mərhələsində istifadə olunan materialların xarakteristikaları öyrənilmiş və tədqiqat üsulları seçilmişdir.</p> <p>Gil-dolomit kompozisiya materiallarının alınmasında Zığ, Sumqayıtçay və Abşeron yataqlarının asanəriyən gillərindən, Çənlibel yatağının kaolinləşmiş gilindən, Qobustan və Nehrəm yataqlarının dolomitlərindən istifadə edilmişdir, hansıların ki kimyəvi tərkibləri cədvəl 1-də verilmişdir.</p> <p>Xammalların tərkibinin tədqiqi rentgenspektral, rentgenfaza və differensial-termiki analiz üsullarının istifadəsi ilə həyata keçirilmişdir.</p> <p>Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, Zığ, Sumqayıtçay və Abşeron gillərinin tərkibində çoxluq təşkil edən gil mineralları hidroslyuda və montmorillonitdir. Onların tərkibində, həmçinin kaolinit, xlorit, çöl şpatları və kvars da olur. Tədqiqat nəticəsində bu yataqların gilləri hidroslyudalı asanəriyən gillər kimi təsnifatlandırılmışdır</p> <p>Nümunələrin hazırlanmasında plastik və yarımquru presləmə kimi qəlibləmə üsullarından istifadə olunmuşdur.</p>
Cədvəl 1.Xammalların kimyəvi tərkibi	

İlkin materiallar	SiO <sub>2</sub>	Al <sub>2</sub> O <sub>3</sub>	Fe <sub>2</sub> O <sub>3</sub>	CaO	MgO	Na <sub>2</sub> O	SO <sub>3</sub>	P.P.
Qobustan dolomiti	2,2	0.63	0.48	27.60	18.70	-	0.95	52.45
Zığ gili	53.46	19.48	6.41	2.26	1.73	4.10	2.78	9.78
Sumqayıt-çay gili	57.76	18.61	7.42	0.48	3.85	4.99	0.20	6.69
Gil-Abşeron gili	56.82	14.15	3.50	7.32	1.97	5.53	1.25	9.56

dolomit

kompozisiya materiallarının fiziki-mexaniki xassələrinin öyrənilməsində ölçüləri 16x20 mm olan slindr nümunələrindən, ölçüləri 50x50x50 mm olan kub nümunələrində və 50x50x5 mm ölçülü tavaldardan istifadə edilmişdir.

Gil-dolomit kompozisiya materiallarının yanma və hidratasiya məhsullarının tərkibi rentgenspektral, rentgenfaza, differensial-termiki, İQ-spektroskopiya, elektronmikroskopik və mikrozond analiz üsulları vasitəsi ilə öyrənilmişdir.

Gil-dolomit kompozisiya materiallarının fiziki-mexaniki xassələrinin və kimyəvi dayanıqlığının öyrənilməsində standart tədqiqat üsullarından istifadə edilmişdir.


Kompozisiya materiallarının kimyəvi tərkibinin onun fiziki-mexaniki xassələrinə təsirinin qiymətləndirilməsində eksperimentlərin riyazi modelləşdirmə üsulundan istifadə edilmişdir.

**II mərhələ** tədqiqatın məqsədi hidravlik emalın gil-dolomit kompozisiya materiallarının fiziki-mexaniki xassələrinə təsirinin öyrənilməsidir.

Süni daş materiallarının əsas xassələri (möhkəmlik, sıxlıq, odadavamlılıq, şaxtayadavamlılıq və s.) onların yanma zamanı əmələ gələn faza tərkibləri və mikroquruluşları ilə müəyyənləşdirilir. Həmçinin süni daş materiallarının, eyni zamanda keramika və yapışdırıcı materiallar əsasında alınan daş materiallarının xassələrinə xammal qarışığında komponentlərin nisbəti, qarışıqların olması, ilkin materialların quruluşu, mineralizator-əlavələrin istifadəsi və digər amillər təsir edir. Ona görə də müxtəlif nisbətlərdə götürülmüş gil-dolomit qarışıqlarının yandırılması zamanı baş verən fiziki-kimyəvi proseslər tədqiq olunmuş və tələb olunan xassələrə malik kompozisiya materiallarının alınmasını təmin edən yanma rejimi müəyyən olunmuşdur ki, bu da sonrakı hidravlik emal zamanı məmulatın möhkəmliyini artırın hidrobirləşmələrin əmələ gəlməsini təmin edə bilər.

Gil-dolomit qarışığında 750 və 800°C temperaturda mineralların destruksiyasının kinetikası öyrənilmişdir.

Müəyyən olunmuşdur ki, Qobustan yatağının dolomiti 735°C-də parçalanır. Lakin gil-dolomit qarışığının 30:70 və 70:30 nisbətlərində bu dolomit üçün xarakterik endotermiki effektlər 730 və 690°C-də qeydə alınır (şəkil 1).



Şəkil 1. Dolomitin (1) və  $750^{\circ}\text{C}$ -də (3 saat müddətində) yandırılmış gil-dolomit kompozisiya materialının DTA-sı, gil-dolomit nisbəti – 30:70 (2), 70:30 (3)


Karbonatların karbonsuzlaşması prosesi (gil-dolomit qarışığında) differensial-termiki, rentqenografik və mikrozond analizləri vasitəsi ilə, həmçinin də yanmış nümunələrin xörək duzu ilə qarşılıqlı təsiri vasitəsilə öyrənilmişdir. Bu analiz üsulları vasitəsilə  $750$  və  $800^{\circ}\text{C}$ -də yandırılmış nümunələrdə yanma müddəti ilə karbon qazına görə kütlədən itki arasında asılılıq müəyyən edilmişdir.

Hər iki temperaturda ( $750$  və  $800^{\circ}\text{C}$ -də) kalsium karbonatın parçalanmasının kinetik əyriları düzəxtli xarakter daşıyır, lakin bir-birindən prosesin sürətinə görə fərqlənir ki, istilik emalı prosesinin ilk mərhələsində temperaturun cəmi  $50^{\circ}\text{C}$  artması parçalanma prosesi 3 dəfə və daha çox artır.

Müxtəlif temperaturlarda və müxtəlif müddətlərdə yandırılmış gil-dolomit kompozisiya materiallarının möhkəmlik göstəriciləri təyin edilmişdir. Müəyyən olunmuşdur ki,  $750^{\circ}\text{C}$  temperaturda 4,0 saat müddətində yandırılmış materialın möhkəmliyi həmin temperaturda 3 saat müddətində yandırılmış nümunələrin möhkəmliyindən aşağıdır (şəkil 2).

Ön yüksək möhkəmlik göstəriciləri tərkibində dolomitin miqdarı 30-70% olan nümunələrdə həm  $750^{\circ}\text{C}$ -də, həm də  $800^{\circ}\text{C}$ -də yanmadan sonra müşahidə olunmuşdur.  $800^{\circ}\text{C}$ -də yandırılmış nümunələrin möhkəmlik göstəriciləri  $750^{\circ}\text{C}$ -də yandırılmış nümunələrin möhkəmlik göstəricilərindən az fərqlənir. Tərkibində dolomitin miqdarı 70%-dən çox olan nümunələr həcmiñ qeyri-müntəzəm dəyişməsi səbəbindən daha aşağı möhkəmlik göstəricilərinə malik olur.

Asanəriyən gillər (Zığ, Sumqayıtçay və Abşeron yataqları) əsasında alınmış kompozisiya materiallarının möhkəmlik göstəriciləri bir-birindən az fərqlənir və 24-28 MPa təşkil edir (G:D = 30:70...70:30). Lakin kaolinleşmiş Çənlibel yatağının gili əsasında hazırlanmış və  $750^{\circ}\text{C}$ -də yandırılmış nümunələrin möhkəmlik göstəriciləri əhəmiyyətli dərəcədə az olmuşdur.



Şekil 2.  $750^{\circ}\text{C}$  (1) ve  $800^{\circ}\text{C}$ -de (2) yandırılmış gil-dolomit kompozisiya materiallarının möhkemliyinin yanma müddetinden asılılığı.

RFA, DTA ve İQ-spektroskopiya analizleri vasıtəsi ilə gil-dolomit kompozisiya materiallarının faza tərkibləri öyrənilmişdir. Təcrübənin nəticələri göstərdi ki, gil və karbonat qarışığının yandırılması zamanı silikatların, alüminatların və alümosilikatların əmələ gəlməsi ilə nəticələnən bərk faza reaksiyaları baş verir.

Alınmış gil-dolomit kompozisiya materiallarının rentgenoqrafik analizi vasitəsilə müəyyən olunmuşdur ki, gil və dolomit nisbətindən asılı olaraq yanmadan sonra tərkibdə üçkalsiumlu alüminat -  $3\text{CaO}\cdot\text{Al}_2\text{O}_3$ , sintetik melilit -  $\text{Ca}_2(\text{Al},\text{Mg},\text{Si})\text{Si}_2\text{O}_7$  və mervinitin sintetik analogu -  $3\text{CaO}\cdot\text{MgO}\cdot 2\text{SiO}_2$ , həmçinin də  $\text{SiO}_2$ ,  $\text{MgO}$  və  $\text{CaO}$  kristallaşır.

Hal-hazırda elmi və praktiki cəhətdən maraq doğuran aktual məsələlərdən biri də inşaat materiallarında radiasiya səviyyəsinin aşağı salınmasının effektiv yollarının axtarışıdır ki, bu da yaşayış və sənaye binalarında radisaiyanın ümumi fonunun aşağı salınmasına gətirib çıxarıır ki, nəticədə əhalinin radiasiyadan müdafiəsi və təhlükəsizliyi təmin olunur.

Gil-dolomit kompozisiya materiallarının radioaktivlik xassələri tədqiq olunmuş və müəyyən olunmuşdur ki, nümunələrdə gilin miqdarının artması ilə kompozisiya materialının radioaktivliyinin artması müşahidə olunur. Gil-dolomot kompozisiya materiallarının təyin olunmuş xüsusi effektiv aktivliyi  $117,9 - 141,5 \text{ Bk}/\text{kq}$  təşkil edir ki, bu da yaşayış və ictimai binaların tikintisində istifadə olunan materiallara qoyulan normalara uyğundur.

Təcrübələr zamanı istifadə olunan nümunələr yanmadan sonra nisbətən yüksək möhkemlik göstəricilərinə malik olan üç asanəriyən gil və Qobustan yatağının dolomiti əsasında hazırlanmışdır (gil:dolomit nisbəti, % -  $30:70.....70:30$ ). Gil-dolomit kompozisiya materiallarından hazırlanmış nümunələr yandırıldıqdan sonra 1 saat müddətində suda, daha sonra isə nəm şəraitdə saxlanılmışdır. Hidravlik emalın materialın fiziki-mexaniki xassələrinə təsirini öyrənmək üçün nümunələr 10 və 30 gün nəm şəraitdə saxlandıqdan sonra sıvanılmışdır. Alınmış nümunələrin sıxlımda möhkemlik həddi, orta və həqiqi sıxlığı, həmçinin də şaxtayadavamlığı təyin edilmişdir.

Müəyyən olunmuşdur ki, nümunələrin bir hissəsinin məruz qaldığı hidravlik emal möhkemliyin  $1,5-2,0 \text{ dəfə}$  artmasına səbəb olur.

Müəyyən olunmuşdur ki, hidravlik emaldan sonra möhkemliyin ən yüksək qiyməti tərkibində  $50-70\%$  dolomit olan nümunələrdə müşahidə olunur. Tərkibində gilin miqdarı  $70\%-dən$  çox olan nümunələrdə hidravlik şəraitdə möhkemliyin artması o qədər də çox deyil.

Bərkimə şəraitinə görə nümunələrin möhkemlik göstəricilərinin müqayisəsi onu söyləməyə imkan verir ki,  $750^{\circ}\text{C}$ -de yandırılmış nümunələrdə materialın möhkemliyinin artmasına səbəb olan mineralların əmələ gəlməsi ilə bərk faza reaksiyaları baş verir.

Sübut olunmuşdur ki, materialların sıxlığı və şaxtayadavamlığı gilin miqdarının artması ilə azalır, yəni bu göstəricilərin artması bilavasitə qarışqda dolomitin miqdarının artması ilə bağlıdır.

Müəyyən olunmuşdur ki, hidravlik emaldan sonra  $800^{\circ}\text{C}$ -də yandırılmış nümunələrin möhkəmlik göstəriciləri  $750^{\circ}\text{C}$ -də yandırılmış nümunələrin möhkəmlik göstəricilərindən çox da fərqlənmir.

Yeni materialın yaranması zamanı ən əsas yanışma tərkib-quruluş-xassə arasında korrelyasiyon asılılığının öyrənilməsidir. Ona görə də materialların, o cümlədən də tələb olunan xassələrə malik gil-dolomit kompozisiya materiallarının da alınmasında da əsas amillərdən biri kompozisiya materialının kimyəvi tərkibinin öyrənilməsidir.

Kimyəvi analizin nəticələrinə əsasən kompozisiya materiallarının tərkibində əsas komponentlərin molekulyar nisbəti  $(\text{MgO}+\text{CaO})/\text{SiO}_2$  ( $\text{RO}/\text{SiO}_2$ ) hesablanmışdır. Müəyyən olunmuşdur ki, tərkibdə dolomitin miqdarının  $(\text{MgO}+\text{CaO})/\text{SiO}_2=2,12$  qiymətinə qədər artması  $750^{\circ}\text{C}$ -də yandırılmış və 30 gün ərzində hidravlik emala məruz qalmış nümunələrin möhkəmliyini artırır. Kompozisiya materiallarının möhkəmliyi bu zaman  $43 \text{ MPa}$  təşkil edir. Göstərilən nisbətin sonrakı artımı möhkəmliyi aşağı salır.


$\text{RO}/\text{SiO}_2$  nisbətinin artması ilə möhkəmliyin artması işdə təqdim olunan bütün kompozisiya materialları üçün xarakterikdir.

Kompleks fiziki-kimyəvi analiz üsulları vasitəsi ilə müəyyən olunmuşdur ki, yandırılmış gil-dolomit kompozisiya materiallarının hidravlik emaldan sonra möhkəmliyinin artması yapısdırıcılıq xassəsinə malik olan komponentlərin əmələ gəlməsi ilə əlaqədardır ki, bu komponentlər də nəm şəraitdə hidratasiya edirlər. Tərkibdə dolomitin miqdarı artıqca hidravlik emaldan sonra nümunələrin möhkəmliyi əhəmiyyətli dərəcədə artır. Tərkibində gilin miqdarı çox olan nümunələr yanmadan sonra da yüksək möhkəmliyə malik idilər. Bu nümunələrdə hidravlik emaldan sonra möhkəmliyin artması tərkibində dolomitin miqdarı çox olan nümunələrə nisbətən əhəmiyyətli dərəcədə aşağı olur.

**III mərhələdə** alınan materialların tərkiblərinin pyrənilməsi məqsəd olaraq qarşıya qoyulmuşdur. Hidratasiya etmiş gil-dolomit kompozisiya materiallarının faza tərkiblərinin rentgenfaza və differensial-termiki analiz üsulları vasitəsi ilə öyrənilməsi göstərir ki, tədqiq olunan bütün materialların tərkibində  $\text{Ca}(\text{OH})_2$ , foşagit  $-[\text{Ca}_6\text{Si}_6\text{O}_{17}(\text{OH})_2 \cdot 2\text{Ca}(\text{OH})_2]$ , maqnezium hidrosilikat-  $\text{Mg}_3[\text{Si}_4\text{O}_{11}] \cdot n\text{H}_2\text{O}$  və  $4\text{CaO} \cdot \text{Al}_2\text{O}_3 \cdot 13\text{H}_2\text{O}$  aşkar olunmuşdur.

Tərkibində 50-70% dolomit olan nümunələrin difraktoqramlarında maqnezium hidrosilikata məxsus olan xətlər aşkar olmuşdur. Lakin tərkibində 70% gil və 30% dolomit olan nümunələrin difraktoqramlarında bu xətlər yoxdur.

Tərkibində dolomitin miqdarı daha çox olan (50 və 70%) 10 gün müddətində hidratasiya etmiş nümunələrdə  $\text{Ca}(\text{OH})_2$ -yə məxsus olan intensiv xətlət müşahidə olunur (şəkil 5). Həmcinin bu zaman kalsium hidrosilikatlara məxsus olan zəif xətlər ( $2,92 \text{ \AA}$ ) müşahidə olunur. Müəyyən olunmuşdur ki, hidravlik emal müddəti artıqca  $\text{Ca}(\text{OH})_2$ -yə məxsus olan xətlərin intensivliyi azılır və kalsium hidrosilikatlara məxsus olan xələrin intensivliyi isə artır. Kalsium hidroksidə məxsus xətlərin aşkar olunması göstərir ki,  $750^{\circ}\text{C}$ -də  $\text{CaCO}_3$ -ün bir hissəsi parçalanır və əmələ gəlmiş  $\text{CaO}$  su ilə qarşılıqlı təsirdə olaraq  $\text{Ca}(\text{OH})_2$  əmələ gətirir ki, bu da gil-dolomit kompozisiya materiallarının bərkiməsində və quruluş əmələ gətirməsində əhəmiyyətli rol oynayır.



Şekil 3.  $750^{\circ}\text{C}$ -də yandırılmış gil-dolomit kompozisiya materiallarının difraktoqramları ( $\text{G:D}=0:50$ ): yanmadan sonrakı nümunələr (1); hidravlik emaldan sonra –7 gün (2); 30 gün (3); 4 ay (4); 6 ay (5).



Şekil 4.  $750^{\circ}\text{C}$ -də yandırılmış və 30 gün ərzində hidratisiyaya məruz qalmış gil-dolomit kompozisiyalarının mikroquruluşu (Abşeron gili əsasında). Gil:dolomit nisbəti - : 30:70 (1); 50:50; 70:30 (3).

Gil-dolomit kompozisiya materiallarının aqressiv mühitlərlə qarşılıqlı təsiri öyrənilmişdir. Alınmış kompozisiya materiallarının kimyəvi dayanıqlığa sınaılması iki mühitdə aparılmışdır: turşu ( $H_2SO_4$ ) və qələvi ( $NaOH$ ) mühitində. Optimal qatılıqlar seçilmişdir:  $H_2SO_4 - 2,5\%$ ,  $NaOH - 5\%$ . Müəyyən olunmuşdur ki, keramik material kimi hazırlanmış nümunələr yapısdırıcı material kimi hazırlanmış nümunələrə nisbətən  $H_2SO_4$ -ün təsirinə daha dayanıqlı olurlar. Lakin hər iki üsulla hazırlanmış nümunələr  $NaOH$  mühitinin təsirinə dayanıqlı olmuşdur. Hidratasiya olunmuş gil-dolomit kompozisiya materiallarının möhkəmliyi qələvi mühitlə qarşılıqlı təsirdən sonra nəinki azalmamış, hətta artmışdır. Güman etmək olar ki, bu zaman az miqdarda Na, Ca-hidrosilikatlar əmələ gelir ki, bu da komponenti təşkil edən hissəcikləri birləşdirir və material daha da möhkəm olur.

**IV mərhələ.** Təcrübələr nəticəsində əminliklə demek olar ki, alınmış gil-dolomit kompozisiya materialları öz mexaniki möhkəmliyini kifayət qədər uzun müddət ərzində saxlayır, onlar həmçinin aqressiv mühitlərin təsirinə qarşı dayanıqlıdır, yüksək möhkəmliyə, suya və şaxtaya dayanıqlığa malikdirlər. Gil-dolomit materialları həm keramik, həm də yapısdırıcıllara məxsus xassələrə malik olduqlarından onlar 100-150 ilə yaxın bir müddətdə istismar oluna bilərlər.

Sonuncu mərhələdə, həmçinin gil-dolomit kompozisiya materiallarının kimyəvi tərkibinin onların əsas fiziki-mexaniki xassələrinə təsirinin riyazi modelləşdirmə üsulu ilə pyrənilməsi də həyata keçirilmişdir. Bunun üçün ən kiçik kvadratlar üsulu tətbiq olunmuşdur.

Məlumdur ki, inşaat materialları istehsalında bəzi parametrlər mövcuddur ki, onların ölçülümləsi xüsusi avadanlıq və ya kifayət qədər zaman tələb edir. Belə parametrlərdən biri də hidravlik yapısdırıcıının möhkəmliyidir ki, bu parametr nümunələrin hazırlanmasından 28 gün sonra teyin olunur.

Dolayı yolla ölçmə üsullarının tətbiqi materialların inşaat-texniki xassələri ilə kimyəvi tərkibi arasında asılılıq qurmağa imkan verir. Bu zaman alınmış materialın kimyəvi tərkibini bildikdə əvvəlcədən onun möhkəmliyi və sıxlığı haqqında fikir söyləye bilərik ki, bu da lazım olan gil-dolomit kompozisiya materiallarının alınması üçün təcrübələrə sərf olunan vaxtin azalmasına imkan verir.

Ən kiçik kvadratlar üsulu vasitəsilə riyazi modelin xətti və qeyri-xətti növü alınmışdır, adekvatlığın yoxlanılması aparılmışdır (reqressiya tənliyinin qiymətləndirilməsi), parametrlər arasında əlaqə yoxlanılmışdır, həmçinin giriş ( $x$ ) və çıxış ( $y_1, y_2$ ) parametrlərinin uyğun asılılıq qrafikləri qurulmuşdur.


Alınmış modellərin analizi göstərmişdir ki, baxılan modellər arasında gil-dolomit materiallarının kimyəvi tərkibi  $RO/SiO_2$  ilə onların möhkəmliyi arasındaki daha dəqiq asılılıq parabolik xarakter daşıyır.

Müəyyən olunmuşdur ki, gil-dolomit kompozisiya materiallarının sıxlığı ilə onların kimyəvi tərkibi  $RO/SiO_2$  arasında da parabolik asılılıq mövcuddur.

Alınmış reqressiya tənlikləri materialların kimyəvi tərkibi ilə fiziki-mexaniki xassələri arasında əlaqə yaratmağa imkan verir.

Həmçinin son mərhələdə aşağı keyfiyyətli yerli xammallar əsasında yüksəkkeyfiyyətli kompozisiya materialının alınma texnologiyasının işlənməsi də həyata keçirilmişdir.

Laboratoriya təcrübələrində aşağı temperaturda yandırılan gil-dolomit kompozisiya materiallarının sənaye miqyasında buraxılmasına keçmək üçün istehsalın bütün mərhələlərində texnoloji parametrlər işlənib hazırlanmışdır: xammal materiallarının seçilməsi, lazım olan xassələrə malik materialların alınması üçün xammal qarışığının hazırlanması və layihələndirilməsi, yandırılma və kompozisiya materiallarının hidravlik emalı.



**Şəkil 5. gil-dolomit qarışığı əsasında kompozisiya matüəriali istehsalının texnoloji sxemi:**  
 1 - gil bunker; 2 - dolomit bunker; 3 - konveyer; 4 - gil vərdənəsi; 5 - xammal dəyirmanı;  
 6 - su çəni; 7 - SAƏ çəni; 8 - qarışdırıcı; 9 - lentli press; 10 - vaqonet; 11 - quruducu kamerası;  
 12 - yandırma sobası; 13 - su hovuzu; 14 - hidravlik emal kamerası; 15 - hazır məhsul anbarı.

Müəyyən olunmuşdur ki,  $1000-1200^{\circ}\text{C}$ -də yandırılmış keramik kərpic əvəzinə gil-dolomit kompozisiya materiallarının tətbiqi iqtisadi cəhətdən sərfəlidir. Gözlənilən iqtisadi effekt 1 milyon ədəd kərpic istehsalı zamanı 900000 manat təşkil edir. İqtisadi effekt temperaturun  $200-250^{\circ}\text{C}$  aşağı salınması hesabına əldə edilir. Bu zaman təklif olunan texnologiyanın mövcud texnologiyarla müqayisədə bir sıra üstünlükleri nəzərə alınmamışdır, bunlara da ekoloji göstəriciləri, texniki üstünlükleri və aqressiv təsirlərə qarşı dayanıqlığı aid etmək olar.

**2** Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli)

Layihə təcrubi nöqtəyi-nəzərdən tamamilə yerinə yetirilmiş hesab edilə bilər. Eyni zamanda tədqiqat işinə dair həyata keçirilən təcrübələrin nəticələri də elmi cəhətdən əsaslandırılmışdır. Layihə üzrə nəzərdə tutulan işlər 100% yerinə yetirilmişdir.

**3** Hesabat dövründə alınmış elmi nəticələr (onların yenilik dərəcəsi, elmi və təcrubi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstərilməlidir)

Tədqiqat nəticəsində aşağıdakı elmi nəticələr alınmışdır:

1. Kompleks fiziki-kimyəvi analiz üsulları (rentgenoqrafik, derivatoqrafik, rentgenospektral, İQ-spektral, mikrozond və mikroskopik) vasitəsi ilə xammalların (Zığ, Sumqayıtçay, Abşeron gilləri və Qobustan dolomiti), gil-dolomit sistemlərində yanma və hidratisiya prosesi zamanı əmələ gələn aralıq və son məhsulların faza və kimyəvi tərkibləri öyrənilmişdir. Müəyyən olunmuşdur ki, istifadə olunan gillərin faza tərkibi əsasən hidroslyuda, kaolinit, montmorillonit və kvarsdan, dolomit suxuru isə dolomit və müəyyən miqdarda gips qarışığından təşkil olunmuşdur.
2. Müəyyən olunmuşdur ki, faza tərkibinə görə təmiz sayılan Nehrrəm dolomitindən fərqli olaraq Qobustan yatağının dolomiti nisbətən aşağı temperaturda parçalanır. Gillərin iştirakı ilə onların parçalanması maksimumları  $730$  və  $690^{\circ}\text{C}$  olan endotermik effektlərdə müşayət olunurlar. Dolomitin tərkibində maqnezium karbonatın parçalanma temperaturunu nəzərə alaraq gil-dolomit qarışığının yandırılması  $750^{\circ}\text{C}$ -də aparılmışdır

- ki, bu zaman da maqnezium karbonat tamamilə parçalanmış olur.
3. Maqnezium karbonat və kalsium karbonatın parçalanma temperaturlarının başlanğıcında dolomitin parçalanma prosesinin kinetikası öyrənilmişdir. 750 və  $800^{\circ}\text{C}$ -də kalsium karbonatın parçalanma əyrisindən görünür ki, kalsium karbonatın  $750^{\circ}\text{C}$ -də parçalanma dərəcəsi maksimum 75%,  $800^{\circ}\text{C}$ -də isə 100% təşkil edir ki, sonuncu da  $d=3,02$  Å difraksiya xəttinin tamamile yox olması ilə sübut olunur. Göstərilən temperaturda yandırılmış kompozisiya materiallarının möhkəmliyinin parçalanma ilə müşayət olunan yanma müddətində asılılığı öyrənilmişdir. Möhkəmlik göstəricilərinin qiyməti  $19,8\text{-}23,2$  MPa ( $750^{\circ}\text{C}$ -də 3 saat müddətində yanma zamanı) və  $18,0\text{-}19,5$  MPa ( $800^{\circ}\text{C}$ -də 3 saat müddətində yanma zamanı) arasında dəyişir.
  4. Müəyyən olunmuşdur ki, gil-dolomit qarışığında yanma zamanı materialların termiki parçalanma məhsulları arasında baş verən fiziki-kimyəvi proseslər (gil-dolomit nisbətinin 30:70; 50:50; 70:30 qiymətlərində) üçkalsiumlu alüminatın –  $3\text{CaO}\cdot\text{Al}_2\text{O}_3$ , melilitin –  $\text{Ca}_2(\text{Al},\text{Mg},\text{Si})\text{Si}_2\text{O}_7$ , mervinitin –  $3\text{CaO}\cdot\text{MgO}\cdot2\text{SiO}_2$  və maqnezial pleoxroitin –  $6\text{CaO}\cdot4\text{Al}_2\text{O}_3\cdot\text{MgO}\cdot\text{SiO}_2$  əmələ gəlməsinə səbəb olur. Müəyyən olunmuşdur ki, yeni əmələ gələn maddələrin təbiəti qarışıldakı gil-dolomit nisbətində asılıdır. Belə ki, dolomitin miqdarının 70 və 50% qiymətlərində yeni əmələ gələn maddələr əsasən sintetik mervinit, üçkalsiumlu alüminat və ikikalsiumlu silikatdan ibarət olursa, gilin miqdarının artması isə maqnezial pleoxritin, kvarsın və üçkalsiumlu alüminatın üstünlük təşkil etməsinə səbəb olur.
  5. Gil-dolomit qarışığının yanma prosesində modifikatorların rolü öyrənilmişdir. Dolomitin karbonsuzlaşama temperaturunu aşağı salmaq məqsədi ilə  $\text{NaF}$ ,  $\text{NaCl}$ ,  $\text{CaCl}_2$  və  $\text{Na}_2\text{SiF}_6$  kimi modifikatorlardan istifadə olunmuşdur və nəticədə də yanma temperaturunun modifikatorsuz qarışığın yanma temperaturuna nisbətən  $100\text{-}150^{\circ}\text{C}$  aşağı düşməsi müşahidə olunmuşdur. Modifikatorların təsir mexanizmi aydınlaşdırılmışdır və müəyyən edilmişdir ki, bu da kalsium və maqnezium karbonatların modifikatorlarla stabil olmayan aralıq birləşmələr əmələ gətirirlər. Müxtəlif təbiətə malik modifikatorların iştirakı ilə kalsium karbonatın dissosiasiya prosesinin temperaturdan asılılığı öyrənilmişdir ki, bu da dekarbonizasiya prosesinin və kalsium karbonatın parçalanma məhsulu olan  $\text{CaO}$ -nın gillə birləşmə reaksiyasının ilkin sürətini təyin etməyə imkan verir.
  6. Müxtəlif növ gillərin (Zığ, Sumqayıtçay və Abşeron yatağının) və dolomit sūxuru qarışığının ( $\text{G:D}=30:70; 40:60; 50:50; 60:40; 70:30$  nisbətlərində) əsasında  $750$  və  $800^{\circ}\text{C}$ -də yandırılmış, hidravlik şəraitdə bərkimmiş yüksəkmöhkəmlikli gil-dolomit kompozisiya materialı alınmışdır. Müəyyən olunmuşdur ki, gil-dolomit materiallarının tərkibində  $\text{RO/SiO}_2$  nisbətindən və hidravlik emal müddətində asılı olaraq alınan materialın sıxılmada möhkəmliyi  $18\text{-}46$  MPa arasında dəyişir. Hidravlik emal müddətinin artması materialların sıxılmada möhkəmliyinin artmasına səbəb olur.
  7. Yeni əmələ gələn mineralların təbiətini öyrənməklə yandırılmış gil-dolomit kompozisiya materiallarının hidratasiya mexanizmi aydınlaşdırılmışdır. Müəyyən olunmuşdur ki, kompozisiya materiallarının bərkiməsi zamanı, bir tərefdən, gil-dolomit qarışığının yanmasından alınan susuz məhsulların (kalsium silikatların və alümosilikatların) hidratasiyası baş verir, digər tərefdən isə hidravlik emal mərhələsində kalsium və maqnezium hidrosilikatları əmələ gəlir. Müəyyən edilmişdir ki, yandırılmış gil-dolomit kompozisiya materiallarının hidratasiyası zamanı kalsium hidrosilikatın –  $\text{Ca}(\text{OH})_2$ , foşagitin –  $[\text{Ca}_6\text{Si}_6\text{O}_{17}(\text{OH})_2\cdot2\text{Ca}(\text{OH})_2]$ , maqnezium hidrosilikatın –  $\text{Mg}_3[\text{Si}_4\text{O}_{11}]\cdot\text{nH}_2\text{O}$  və kalsium hidroalüminatın –  $4\text{CaO}\cdot\text{Al}_2\text{O}_3\cdot13\text{H}_2\text{O}$  əmələ gəlməsi yüksək möhkəmlikli gil-dolomit kompozisiya materiallarının alınmasında bərkime prosesinə səbəb olan əsas amillərdir.
  10. Müxtəlif kimyəvi tərkiblərə malik aşağı temperaturda yandırılan gil-dolomit

kompozisiya materiallarının fiziki-kimyəvi, mexaniki və digər texniki xassələrinin öyrənilməsi ilə sıxlıq, şaxtayadavamlıq, istilikkeçirmə, istilik tutumu, termiki genişlənmə, istiyədayanıqlıq, kövrəklik və elastiklik kimi xassələrin kimyəvi tərkibdən real korrelyasiyon asılılığı müəyyən olunmuşdur: -müəyyən olunmuşdur ki,  $RO/SiO_2$  ( $RO - MgO+CaO$ ) nisbətinin artması ilə  $750^{\circ}C$  yandırılmış gil-dolomit kompozisiya materiallarının sıxılmada möhkəmlik həddi 34 MPa-dan 46 MPa-a qədər artır; - müəyyən olunmuşdur ki, qarşıqda dolomitin miqdarı artdıqca, yəni kompozisiya materiallarında  $RO/SiO_2$  nisbətinin artması ilə onların həqiqi və orta sıxlığı aşağı düşür;

11. Alınmış gil-dolomit kompozisiya materiallarının üç növ aqressiv mühitin təsirinə dayanıqlığı yoxlanılmışdır: turşu ( $H_2SO_4$ ), qələvi ( $NaOH$ ) və neytral ( $H_2O$ ). Müəyyən olunmuşdur ki, gil-dolomit kompozisiya materialları turşuya dayanıqlıdır ki, buna da səbəb onların tərkibində  $SiO_2$ -nin çox olmasıdır. Bu materialların qələvi mühitdə dayanıqlı olmasına səbəb isə tərkibdə əsası oksidlərin ( $MgO$  və  $CaO$ ) olmasıdır. Hesab edirik ki, hidratasiya zamanı əmələ gəlmış yapısdırıcı komponent materialın quruluşunu möhkəmlədir. Bu isə kompozisiya materiallarının hidravlik emaldan sonrakı möhkəmliyi ilə hidravlik emala qədərki möhkəmliyinin müqayisəsi ilə sübut olynmışdır.
12. Gil və dolomot kimi yerli mineral ehtiyatların faza, mineraloji və kimyəvi tərkiblərinin kompleks şəkildə öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, onların əsasında alınan kompozisiya materialları həm keramik, həm də yapısdırıcı material kimi tətbiq oluna bilər.

4

Layihə üzrə elmi nəşrlər (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmalar, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiq olaraq göstərilməlidir) (surətlərinini kağız üzərində və CD şəklində əlavə etməli!)

1. Ширинзаде И.Н., Мамедова И.Г. Особенности структурообразования модифицированных композиционных материалов. // Восточно-Европейских Журнал Передовых Технологий. Киев. 2015. № 6. С. 46-51.
2. Ширинзаде И.Н., Мамедова И.Г. Состав и свойства глино-доломитовых композиционных материалов // Сухие Строительные Смеси. Москва. №6, 2015 С.23-25.
3. Ширинзаде И.Н., Мамедова И.Г. Применение глино-доломитового вяжущего материала для приготовления строительных растворов. // LV международная научно-практическая конференция "Инновации в науке" Март. 2016. С.109-114 .
4. İ.H.Məmmədova /Ultradispers hissəciklərlə modifikasiya olunmuş keramik materialların xassələrinin tədqiqi// Azərbaycan Memarlıq və İnşaat Universitetinin 40 illiyinə həsr olunmuş Azərbaycanda inşaat materialları sənayesinin inkişaf perspektivləri mövzusunda beynəlxalq konfransın materialları. 18 dekabr 2015-ci il .S37-41.
5. M.Ə Qafqazlı. İstehsal şəraitində modifikasiya olunmuş gil-dolomit qarışığı əsasında alınan məmulatın xassələrinin öyrənilməsi //Azərbaycan Memarlıq və İnşaat Universitetinin 40 illiyinə həsr olunmuş//Azərbaycanda inşaat materialları sənayesinin inkişaf perspektivləri mövzusunda beynəlxalq konfransın materialları.18 dekabr 2015-ci il .S46-50.
6. Şirinzadə İ.N.,Məmmədova İ.H. Ultradispers hissəciklərlə modifikasiya olunmuş keramika

- materialların texnologiyasının işlənməsi //Memarlıq, İnşaat və Nəqliyyat sahələrində proqressiv texnologiyalar" mövzusunda Elmi praktik konfrans. Bakı. 2016, S.98-101.
7. Şirinzadə İ.N., Məmmədova İ.H. Modifikasiya olunmuş gil-dolomit qarışığının tərkibinin riyazi modelləşdirmə yolu ilə optimallaşdırılması //AZMIU-elmi əsərləri. Bakı. 2015. №2. S.26-34.
  8. Ширинзаде И.Н.. Изучение зависимости свойств от химического состава глино-доломитовых композиционных материалов//Ekologiya və Su təsərrüfatı jurnalı.Bakı. 2016.№2.s.46-49

**5 İxtira və patentlər, səmərələşdirici təkliflər  
(burada doldurmali) ----**

**6 Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstərilməlidir)**

26.09-03.10.2015 tarixlərində Layihə rəhbəri Anqlia Ruskin (Kembriq) universitetində (Čelmsford kampusu) ezamiyyətdə olmuşdur. Ezamiyyətin əsas məqsədi layihənin yerinə yetirilməsi üçün də çox vacib olan materialların mikroquruluş və mineralozi tərkibinin öyrənilməsi idi. Onun üçün bu universitet üçün xarakterik olan tədqiqat qruplarının (Research Groups) işləri ilə maraqlandım. İxtisasına uyğun olan Built Environment Research Group (BERG) özü də daha kişik qruplara bölünür. **Construction materials** qrupunun məşgul olduğu araşdırımlar çox maraq doğururdu. Qrup əsasən yüksəkmöhkəmlikli betonların tədqiqi ilə məşgul olurdu. Tədqiqatçıların beton texnologiyasında nanohissəciklərin tətbiqi və nanosistemlərdə alınan betonun quruluşəmələğetirməsi sahəsində çox maraqqlı elmi yenilikləri ilə tanış oldum. Bu universitetin laboratoriyalarında sement sistemlərində quruluşəmələğəlmə prosesinin öyrənilməsi yüz min dəfələrlə böyükən SEM tipli elektron mikroskoplardan və DTA, X-Ray difraktometrlərdən istifadə etməklə həyata keçirilir. Ezamiyyət zamanı bu cihazların ən son buraxılışlarının iş prinsipləri ilə tanış oldum.

Ezamiyyətdən əldə edilən ən mühüm praktiki əhəmiyyət materialların mineralozi tərkiblərinin və quruluşlarının öyrənilməsində müasir fiziki-kimyəvi analiz üsulları ilə tanışlıq oldu.

**7 Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)  
(burada doldurmali) --**

**8 Layihə üzrə digər tədbirlərdə iştirak  
(burada doldurmali)**

**9 Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq)**

Layihə üzrə aşağıdakı tədbirlərdə iştirak edilmişdir:

1. LV международная научно-практическая конференция "Инновации в науке" Март. 2016
2. Azərbaycan Memarlıq və İnşaat Universitetinin 40 illiyinə həsr olunmuş Azərbaycanda inşaat materialları sənayesinin inkişaf perspektivləri mövzusunda beynəlxalq konfransın materialları. 18 dekabr 2015-ci il
3. Memarlıq, İnşaat və Nəqliyyat sahələrində proqressiv texnologiyalar" mövzusunda Elmi praktik konfrans. Bakı. Fevral. 2016

**10 Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məmulatları  
(burada doldurmali) Layihə üzrə 20 000 manatlıq avadanlıq şifaris verilmişdir. Lakin hələ**

alınmamışdır.

11 Yerli həmkarlarla əlaqələr

Layihənin yerinə yetirilməsi zamanı tədqiq edilən tərkiblərin fiziki-kimyəvi analizi AMEA-nın Geologiya İnstitutunda həyata keçirilmişdir

12 Xarici həmkarlarla əlaqələr  
(burada doldurmali)

13 Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa)

Layihənin mövzusu üzrə icraçı Qafqazlı Məmməd Ələkbər oğlu texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.


14 Sergilərdə iştirak (əgər baş tutubsa)  
(burada doldurmali)

15 Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa)  
(burada doldurmali)

16 Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir)  
(burada doldurmali)


SİFARIŞÇI:  
Elmin İnkışafı Fondu

Müşavir  
Babayeva Ədilə Əli qızı


  
(imza)  
"08" 07 2016-cı il

İCRACI:

Layihə rəhbəri  
Şirinzadə İradə Nüsret qızı

  
(imza)  
"08" 07 2016-cı il

Baş məsləhətçi  
Qurbanova Səmirə Yaşar qızı

  
(imza)  
"08" 07 2016-cı il



**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA**  
**ELMİN İNKİŞAFI FONDU**

MÜQAVİLƏYƏ ƏLAVƏ

**Azərbaycan Respublikasının Prezidenti yanında Elmin  
İnkışafı Fonduñun ölkədə sənayenin inkişafı sahəsində  
aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların  
destəklənməsinə yönəlmış layihələrin qrantlar yolu  
ilə maliyyələşdirilməsi üçün 2014-cü ildə elan edilmiş  
“Sənaye qrantı” məqsədli müsabiqəsinin  
(EİF/MQM/Sənaye-2014-4(19)) qalibi olmuş  
layihənin yerinə yetirilməsi üzrə**

**ALINMIŞ NƏTİCƏLƏRİN ƏMƏLİ (TƏCRÜBİ) HƏYATA KEÇİRİLMƏSİ  
VƏ LAYİHƏNİN NƏTİCƏLƏRİN DƏN GƏLƏCƏK TƏDQİQATLARDADA  
İSTİFADƏ PERSPEKTİVLƏRİ HAQQINDA  
MƏLUMAT VƏRƏQİ  
(Qaydalar üzrə Əlavə 16)**

Layihənin adı: **Aşağı temperaturda yandırılan gil-dolomit kompozisiya materialının alınması texnologiyasının işlənilməsi və xassələrinin tədqiqi**

Qrantın məbləği: **50 000 manat**

Layihə rəhbərinin soyadı, adı və atasının adı: **Şirinzadə İradə Nüsret qızı**

Layihənin nömrəsi: **EİF/MQM/Sənaye-2014-4(19)-06/01/1-M-04**

Müqavilənin imzalanma tarixi: **18 iyun 2015-ci il**

Qrant layihəsinin yerinə yetirilmə müddəti: **12 ay**

Layihənin icra müddəti (başlama və bitmə tarixi): **01 iyul 2015-ci il – 01 iyul 2016-ci il**

**1. Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi**

1 Layihənin əsas əməli (təcrübi) nəticələri, bu nəticələrin məlum analoqlar ilə müqayisəli xarakteristikası

Layihə gil-dolomit tərkibli kompozisiya materiallarının tərkibinin seçilməsi, texnologiyasının işlənməsi və xassələrinin tədqiqinə həsr edilmişdir. Gil-dolomit kompozisiya materiallarının alınması Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində olan “Inşaat Materialları Elmi Tədqiqat və Sınaq Laboratoriyasında” həyata keçirilmişdir. Təklif olunan material eyni zamanda həm keramik materialların, həm də yapısdırıcıların xassələrini özündə birləşdirdiyi üçün analogi olaraq da onların hər ikisinin xassələri ilə müqayisə edilə bilər. Bu materialların nisbətən aşağı temperaturda və aşağı keyfiyyətli yerli xammallar əsasında alınması onları həm iqtisadi cəhətdən səmərəli edir, həm də əsas hidravlik yapısdırıcı olan portlandsementi əvəz edə biləcəyi üçün bir sıra ekoloji problemləri də aradan qaldırıa bilər. Məlumdur ki, portlandsement  $1450-1500^{\circ}\text{C}$ -də əhəngdaşı və gil qarışığını yandırmaqla alınır. Gil-dolomit kompozisiyaları isə bundan əhəmiyyətli dərəcədə aşağı temperaturda bişirilir, yəni  $750^{\circ}\text{C}$ -də. Eyni zamanda gil-dolomit kompozisiyaları keramik materialları da əvəz edə bilər, çünki təklif olunan texnologiya keramik materialarda olduğu kimi xammal qarışığının qəliblənərək yandırılmasından alınır.

Deməli, gil-dolomit qarışığı əsasında kompozisiya materialları alınmasının yeni üsulu işlənib hazırlanmışdır ki, bu üsulda da həm keramik materialların, həm də yapısdırıcı materialların texnologiyasından istifadə olunur. Təklif olunan tərkib və texnologiyalar keramik

Həmçinin təcrübi olaraq yeni əmələ gələn mineralların təbətini öyrənməklə yandırılmış gil-dolomit kompozisiya materiallarının hidratisiya mexanizmi aydınlaşdırılmışdır. Müəyyən olunmuşdur ki, kompozisiya materiallarının bərkiməsi zamanı, bir tərəfdən, gil-dolomit qarışığının yanmasından alınan susuz məhsulların (kalsium silikatların və alümosilikatların) hidratisiyası baş verir, digər tərəfdən isə hidravlik emal mərhələsində kalsium və magnezium hidrosilikatları əmələ gəlir.

Əmələ gəlmış hidrat birləşmələrinin kompozisiya materiallarının kimyəvi tərkibindən asılılıq xarakteri müəyyən olunmuşdur.

Müəyyən edilmişdir ki, yandırılmış gil-dolomit kompozisiya materiallarının hidratisiyası zamanı kalsium hidrosilikatın –  $\text{Ca}(\text{OH})_2$ , foşagitin -  $[\text{Ca}_6\text{Si}_6\text{O}_{17}(\text{OH})_2 \cdot 2\text{Ca}(\text{OH})_2]$ , magnezium hidrosilikatın -  $\text{Mg}_3[\text{Si}_4\text{O}_{11}] \cdot n\text{H}_2\text{O}$  və kalsium hidroalüminatın -  $4\text{CaO} \cdot \text{Al}_2\text{O}_3 \cdot 13\text{H}_2\text{O}$  əmələ gəlməsi yüksək möhkəmlilikli gil-dolomit kompozisiya materiallarının alınmasında bərkimə prosesinə səbəb olan əsas amillərdir.

Müxtəlif kimyəvi tərkiblərə malik aşağı temperaturda yandırılan gil-dolomit kompozisiya materiallarının fiziki-kimyəvi, mexaniki və digər texniki xassələrinin öyrənilməsi ilə sıxlıq, şaxtayadavamlıq, istilikkeçirmə, istilik tutumu, termiki genişlənmə, istiyədayanıqlıq, kövrəklik və elastiklik kimi xassələrin kimyəvi tərkibdən real korrelyasiyon asılılığı müəyyən olunmuşdur:

a) müəyyən olunmuşdur ki,  $\text{RO/SiO}_2$  ( $\text{RO} = \text{MgO} + \text{CaO}$ ) nisbətinin artması ilə  $750^{\circ}\text{C}$  yandırılmış gil-dolomit kompozisiya materiallarının sıxılmada möhkəmlik həddi  $34 \text{ MPa}$ -dan  $46 \text{ MPa}$ -a qədər artır;

b) müəyyən olunmuşdur ki, qarışqda dolomitin miqdari artıqca, yəni kompozisiya materiallarında  $\text{RO/SiO}_2$  nisbətinin artması ilə onların həqiqi və orta sıxlığı aşağı düşür;

c) gil-dolomit materiallarının tərkibində  $\text{RO/SiO}_2$  nisbəti ilə termiki genişlənmə arasında müəyyən olunmuş asılılıq düzxətli xarakter daşıyır,  $\text{RO/SiO}_2$  nisbəti artıqca həm xətti, həm də həcmi termiki genişlənmə azalır;

d) kompozisiya materiallarının istilikkeçirməsi ilə onun kimyəvi tərkibi arasında asılılıq müəyyən olunmuşdur. Belə ki, kompozisiyanın tərkibində dolomitin miqdarının 30%-dən 70%-ə qədər artması ilə istilikkeçirmə əmsalının qiyməti  $0,674$ -dən  $0,762 \text{ Bm/M} \cdot ^{\circ}\text{C}$ -ə qədər artır;

e) kompozisiya materiallarının elastiklik modulu ilə onların kimyəvi tərkibi arasında asılılıq qrafiki qurulmuşdur ki, bu da tərkibdə  $\text{RO}$ -nın azalması ilə elastiklik modulunun  $7273 \text{ krc/MM}^2$ -na qədər artmasını sübut edir. Bu cür asılılıq tərkibdə  $\text{Al}_2\text{O}_3$ -ün artması ilə də müşahidə olunur;

Ç) nisbətən aşağı temperaturda yandırılmış və hidravlik emala məruz qalmış materialların şaxtayadayaniqlılığının səbəbi aydınlaşdırılmışdır. Müəyyən olunmuşdur ki, gil-dolomit kompozisiya materiallarının şaxtayadayaniqlılığı tərkibdə gilin miqdarının artması ilə azalır, yəni bu xassənin yaxşılaşması bilavasitə tərkibdə dolomitin miqdarının artması ilə bağlıdır.

Alınmış gil-dolomit kompozisiya materiallarının üç növ aqressiv mühitin təsirinə dayaniqlığı yoxlanılmışdır: turşu ( $\text{H}_2\text{SO}_4$ ), qələvi ( $\text{NaOH}$ ) və neytral ( $\text{H}_2\text{O}$ ). Müəyyən olunmuşdur ki, gil-dolomit kompozisiya materialları turşuya dayanıqlıdır ki, buna da səbəb onların tərkibində  $\text{SiO}_2$ -nin çox olmasıdır. Bu materialların qələvi mühitdə dayanıqlı olmasına səbəb isə tərkibdə əsasi oksidlərin ( $\text{MgO}$  və  $\text{CaO}$ ) olmasıdır. Hesab edirik ki, hidratisiya zamanı əmələ gəlmış yapışdırıcı komponent materialın quruluşunu möhkəmlədir. Bu isə kompozisiya materiallarının hidravlik emaldan sonrakı möhkəmliyi ilə hidravlik emala qədərki möhkəmliyinin müqayisəsi ilə sübut olynmışdır.

daşların, üzlük tavaların və məhlul qarışqlarının hazırlanmasında istifadə edilə bilər.

Təcrübələr nəticəsində müxtəlif növ gillərin (Zığ, Sumqayıtçay və Abşeron yatağının) və dolomit sűxuru qarışığının ( $G:D = 30:70; 40:60; 50:50; 60:40; 70:30$  nisbətlərində) əsasında 750 və  $800^{\circ}\text{C}$ -də yandırılmış, hidravlik şəraitdə bərkimmiş yüksəkmöhkəmlikli gil-dolomit kompozisiya materialı alınmışdır.

Müəyyən olunmuşdur ki, gil-dolomit materiallarının tərkibində  $\text{R}_0/\text{SiO}_2$  nisbətindən və hidravlik emal müddətindən asılı olaraq alınan materialın sıxılmada möhkəmliyi **18-46 MPa** arasında dəyişir. Hidravlik emal müddətinin artması materialların sıxılmada möhkəmliyinin artmasına səbəb olur.

Təklif olunan gil-dolomit kompozisiya materiallarının möhkəmliyinin qarışığın kimyəvi tərkibində asılılığının riyazi modeli ən kiçik kvadratlar əsasından istifadə edilərək qurulmuşdur. Hesabatlar nəticəsində, aşağıda qeyd edilən regressiya tənliklərin əmsalları müəyyən edilmişdir:

$$y_1 = 502,0184 - 45,15165x_1 + 25,59838x_2 - 502,3648x_3 + 0,84003x_1^2 - \\ - 5,88545x_2^2 + 53,48214x_3^2 + 1,1719x_1x_2 + 33,21807x_1x_3 - 59,68707x_2x_3 \rightarrow \min \quad (3.5)$$

$$y_2 = -14,84728 - 1,52569x_1 - 0,66979x_2 + 23,54417x_3 - 0,03043x_1^2 + \\ + 0,14008x_2^2 - 7,23129x_3^2 - 0,0249x_1x_2 - 1,22298x_1x_3 + 1,48416x_2x_3 \leq 1,85. \quad (3.6)$$

Burada:

$y_1$  – kərpicin möhkəmliyi, MPa;


$y_2$  – orta sıxlıq,  $\text{q}/\text{sm}^3$ ;

$x_1$  – suyun miqdari, %;

$x_2$  – əsas və turş oksidlərin nisbəti ( $\text{R}_0/\text{SiO}_2$ );

$x_3$  – modifikatorun miqdari, %.

Alınan asılılığın qrafiki ifadəsi aşağıda göstərilmişdir:



Həmçinin təcrübi olaraq yeni əmələ gələn mineralların təbiətini öyrənməklə yandırılmış gil-dolomit kompozisiya materiallarının hidratisiya mexanizmi aydınlaşdırılmışdır. Müəyyən olunmuşdur ki, kompozisiya materialının bərkiməsi zamanı, bir tərəfdən, gil-dolomit qarışığının yanmasından alınan susuz məhsulların (kalsium silikatların və alümosilikatların) hidratisiyası baş verir, digər tərəfdən isə hidravlik emal mərhələsində kalsium və maqnezium hidrosilikatları əmələ gəlir.

Əmələ gəlmiş hidrat birləşmələrinin kompozisiya materiallarının kimyəvi tərkibindən asılılıq xarakteri müəyyən olunmuşdur.

Müəyyən edilmişdir ki, yandırılmış gil-dolomit kompozisiya materiallarının hidratisiyası zamanı kalsium hidrosilikatın –  $\text{Ca}(\text{OH})_2$ , foşagitin -  $[\text{Ca}_6\text{Si}_6\text{O}_{17}(\text{OH})_2 \cdot 2\text{Ca}(\text{OH})_2]$ , maqnezium hidrosilikatın -  $\text{Mg}_3[\text{Si}_4\text{O}_{11}] \cdot n\text{H}_2\text{O}$  və kalsium hidroalüminatın -  $4\text{CaO} \cdot \text{Al}_2\text{O}_3 \cdot 13\text{H}_2\text{O}$  əmələ gəlməsi yüksək möhkəmlikli gil-dolomit kompozisiya materiallarının alınmasında bərkimə prosesinə səbəb olan əsas amillərdir.

Müxtəlif kimyəvi tərkiblərə malik aşağı temperaturda yandırılan gil-dolomit kompozisiya materiallarının fiziki-kimyəvi, mexaniki və digər texniki xassələrinin öyrənilməsi ilə sıxlıq, şaxtayadavamlıq, istilikkeçirmə, istilik tutumu, termiki genişlənmə, istiyədayanıqlıq, kövrəklik və elastiklik kimi xassələrin kimyəvi tərkibdən real korrelyasiyon asılılığı müəyyən olunmuşdur:

a) müəyyən olunmuşdur ki,  $\text{RO/SiO}_2$  ( $\text{RO} = \text{MgO} + \text{CaO}$ ) nisbətinin artması ilə  $750^{\circ}\text{C}$  yandırılmış gil-dolomit kompozisiya materiallarının sıxılmada möhkəmlik həddi 34 MPa-dan 46 MPa-a qədər artır;

b) müəyyən olunmuşdur ki, qarışqda dolomitin miqdari artdıqca, yəni kompozisiya materiallarında  $\text{RO/SiO}_2$  nisbətinin artması ilə onların həqiqi və orta sıxlığı aşağı düşür;

c) gil-dolomit materiallarının tərkibində  $\text{RO/SiO}_2$  nisbəti ilə termiki genişlənmə arasında müəyyən olunmuş asılılıq düzəxtli xarakter daşıyır,  $\text{RO/SiO}_2$  nisbəti artdıqca həm xətti, həm də həcmi termiki genişlənmə azalır;

d) kompozisiya materiallarının istilikkeçirməsi ilə onun kimyəvi tərkibi arasında asılılıq müəyyən olunmuşdur. Belə ki, kompozisiyanın tərkibində dolomitin miqdarının 30%-dən 70%-ə qədər artması ilə istilikkeçirmə əmsalının qiyməti 0,674-dən 0,762  $\text{Bm/M}^{\circ}\text{C}$ -ə qədər artır;

e) kompozisiya materiallarının elastiklik modulu ilə onların kimyəvi tərkibi arasında asılılıq qrafiki qurulmuşdur ki, bu da tərkibdə  $\text{RO}$ -nın azalması ilə elastiklik modulunun  $7273 \text{ krc/MM}^2$ -na qədər artmasını sübut edir. Bu cür asılılıq tərkibdə  $\text{Al}_2\text{O}_3$ -ün artması ilə də müşahidə olunur;

g) nisbətən aşağı temperaturda yandırılmış və hidravlik emala məruz qalmış materialların şaxtayadayanıqlılığının səbəbi aydınlaşdırılmışdır. Müəyyən olunmuşdur ki, gil-dolomit kompozisiya materiallarının şaxtayadayanıqlılığı tərkibdə gilin miqdarının artması ilə azalır, yəni bu xassənin yaxşılaşması bilavasitə tərkibdə dolomitin miqdarının artması ilə bağlıdır.

Alınmış gil-dolomit kompozisiya materiallarının üç növ aqressiv mühitin təsirinə dayanıqlığı yoxlanılmışdır: turşu ( $\text{H}_2\text{SO}_4$ ), qələvi ( $\text{NaOH}$ ) və neytral ( $\text{H}_2\text{O}$ ). Müəyyən olunmuşdur ki, gil-dolomit kompozisiya materialları turşuya dayanıqlıdır ki, buna da səbəb onların tərkibində  $\text{SiO}_2$ -nin çox olmasıdır. Bu materialların qələvi mühitdə dayanıqlı olmasına səbəb isə tərkibdə əsasi oksidlərin ( $\text{MgO}$  və  $\text{CaO}$ ) olmasıdır. Hesab edirik ki, hidratisiya zamanı əmələ gəlmiş yapışdırıcı komponent materialın quruluşunu möhkəmlədir. Bu isə kompozisiya materiallarının hidravlik emaldan sonrakı möhkəmliyi ilə hidravlik emala qədərki möhkəmliyinin müqayisəsi ilə sübut olynmışdır.

2

Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi haqqında məlumat (istehsalatda tətbiq (tətbiqin aktını əlavə etməli); tədris və təhsildə (nəşr olunmuş elmi əsərlər və s. – təhsil sistemində tətbiqin aktını əlavə etməli); bağlanmış xarici müqavilələr və ya beynəlxalq layihələr (kimlə bağlanıb, müqavilənin və ya layihənin nömrəsi, adı, tarixi və dəyəri); dövlət proqramlarında (dövlət orqanının adı, qərarın nömrəsi və tarixi); ixtira üçün alınmış patentlərdə (patentin nömrəsi, verilmə tarixi, ixtiranın adı); və digərlərində)

Layihənin nəticələrinə aid 19.02.2016-cı ildə AzMİU-da B/D 02.042 dissertasiya şurasında 3305.07-“İnşaat materialları və məmulatlari” ixtisasından layihənin icraçılarından biri Qafqazlı Məmməd Ələkbər oğlu “Modifikasiya olunmuş gil-dolomit qarışıqlığı əsasında keramik material tərkibinin işlənməsi və xassələrinin tədqiqi” mövzusunda texnika üzrə felsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir (avtoreferat əlavə olunur).

## 2. Layihənin nəticələrindən gələcək tədqiqatlarda istifadə perspektivləri

1

Nəticələrin istifadəsi perspektivləri (fundamental, tətbiqi və axtarış-innovasiya yönü elmi-tədqiqat layihə və proqramlarında; dövlət proqramlarında; dövlət qurumlarının sahə tədqiqat proqramlarında; ixtira və patent üçün verilmiş ərizələrdə; beynəlxalq layihələrdə; və digərlərində)

“Aşağı temperaturda yandırılan gil-dolomit kompozisiya materiallarının alınma texnologiyasının işlənməsi və xassələrinin tədqiqi” mövzusunda layihə işinin nəticələri həm tətbiqi, axtarış-innovasiya yönü elmi-tədqiqat işlərində, həm də dövlət qurumlarının sahə proqramlarında istifadə edilə bilər.

Qeyd etmək istəyirəm ki, layihə üzrə 2015-ci ilin avqust ayında Ukraynada nəşr olunan “Восточно-Европейских Журнал Передовых Технологий” jurnalında “Особенности структурообразования модифицированных композиционных материалов” məqaləsi çap olunmuşdu. Məqalə internetdə jurnalın oxucuları tərəfindən maraqlı doğurduğu üçün jurnalın redaksiya heyəti bu mövzuda digər yazılarımızı nəşr etmək, həmçinin dəbu mövzuda monoqrafiyanı jurnalın maddi vəsaiti hesabına nəçr etdirmək təklifini yollamışdır.

Həmçinin də “Modifikasiya olunmuş gil-dolomit kompozisiya materialları” adı altında patent iddiası üçün sənədlər hazırlanmışdır və iddianın təqdimatı üçün axtarışlar aparılır.

**SİFARIŞÇI:**  
Elmin İnkışafı Fondu

**Müşavir**  
Babayeva Ədilə Əli qızı

(imza)  
“08” 07 2016-cı il

**İCRAÇI:**

**Layihə rəhbəri**  
Şirinzzadə İradə Nüsrət qızı

(imza)  
“8” iyul 2016-cı il

**Baş məsləhətçi**  
Qurbanova Səmire Yaşar qızı

(imza)  
“08” 07 2016-cı il



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun ölkədə sənayenin inkişafı sahəsində aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların dəstəklənməsinə yönəlmüş layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsi üçün 2014-cü ildə elan edilmiş "Sənaye qrantı" məqsədli müsabiqəsinin (EIF/MQM/Sənaye-2014-4(19)) qalibi olmuş layihənin yerinə yetirilməsi üzrə

### ALINMIŞ ELMİ MƏHSUL HAQQINDA MƏLUMAT (Qaydalar üzrə Əlavə 17)

Layihənin adı: Aşağı temperaturda yandırılan gil-dolomit kompozisiya materialının alınması texnologiyasının işlənilməsi və xassələrinin tədqiqi  
Qrantın məbləği: 50 000 manat

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Şirinzadə İradə Nüsrət qızı

Layihənin nömrəsi: EIF/MQM/Sənaye-2014-4(19)-06/01/1-M-04

Müqavilənin imzalanma tarixi: 18 iyun 2015-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01 iyul 2015-ci il – 01 iyul 2016-ci il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

#### 1. Elmi əsərlər (sayı)

N	Tamlıq dərəcəsi	Dərc olunmuş	Çapa qəbul olunmuş və ya çapda olan	Çapa göndərilmə iş
1	Elmi növü məhsulun	1 Monoqrafiyalar		
	həmçinin, xaricdə çap olunmuş			

2 Məqalələr

həmçinin xarici  
nəşrlərdə

1. Ширинзаде И.Н., Мамедова И.Г. Особенности структурообразования модифицированных композиционных материалов. //Восточно-Европейских Журнал Передовых Технологий. Киев. 2015. № 6. С. 46-51.
2. Ширинзаде И.Н., Мамедова И.Г. Состав и свойства глино-доломитовых композиционных материалов //Сухие Строительные Смеси. Москва. №6, 2015 С.23-25.
3. Şirinzadə İ.N.,Məmmədova İ.H. Ultradispers hissəciklərlə modifikasiya olunmuş keramika materiallarının texnologiyasının işlənməsi //Memarlıq, İnşaat və Nəqliyyat sahələrində proqressiv texnologiyalar”mövzusunda Elmi praktik konfrans. Bakı. 2016, S.98-101.
4. Şirinzadə İ.N., Məmmədova İ.H. Modifikasiya olunmuş gil-dolomit qarışığı tərkibinin riyazi modelləşdirmə yolu ilə optimallaşdırılması //AZMIU-elmi əsərləri. Bakı.2015. №2.S.26-34.
5. Ширинзаде И.Н.. Изучение зависимости свойств от химического состава глино-доломитовых композиционных материалов//Ekologiya və Su təsərrüfatı jurnalı.Bakı. 2016.№2.s.46-49

1.N.Şirinzadə,  
İ.H.Məmmədova,  
F.Z.Lütfəlizadə.M  
odifikatorların  
keramik  
materialların  
xassələrinə təsiri  
//Kimya  
problemləri  
jurnalı. Bakı 2016,  
N3

- 3 Konfrans  
materiallarında  
məqalələr

O cümlədən,  
beynəlxalq konfras  
materiallarında

1. Ширинзаде И.Н., Мамедова  
И.Г. Применение глино-  
доломитового вяжущего  
материала для приготовления  
строительных растворов. //  
LV международная научно-  
практическая конференция  
“Инновации в науке” Март.  
2016. С.109-114 .

2. İ.H.Məmmədova  
/Ultradispers hissəciklərlə  
modifikasiya olunmuş keramik  
materialların xassələrinin  
tədqiqi// Azərbaycanda inşaat  
materialları sənayesinin inkişaf  
perspektivləri mövzusunda  
beynəlxalq konfransın  
materialları. 18 dekabr 2015-ci  
il .S37-41.

3. M.Ə Qafqazlı. İstehsal  
şəraitində modifikasiya  
olunmuş gil-dolomit qarışığı  
əsasında alınan məmulatın  
xassələrinin öyrənilməsi  
//Azərbaycan Memarlıq və  
İnşaat Universitetinin 40  
illiyyinə həsr olunmuş  
//Azərbaycanda inşaat  
materialları sənayesinin inkişaf  
perspektivləri mövzusunda  
beynəlxalq konfransın  
materialları.18 dekabr 2015-ci  
il .S46-50.

- 4 Məruzələrin  
tezisləri

həmçinin,  
beynəlxalq  
tədbirlərin  
toplusunda



5) Digər (icmal, atlas, kataloq və s.)

yoxdur

## 2. İxtira və patentlər (sayı)

Nö	Elmi məhsulun növü	Alınmış	Verilmiş	Ərizəsi verilmiş
1.	Patent, patent almaq üçün ərizə			
2.	İxtira			
3.	Səmərələşdirici təklif			

## 3. Elmi tədbirlərdə məruzələr (sayı)

Nö	Tədbirin adı (seminar, dəyirmə masa, konfrans, qurultay, simpozium və s.)	Tədbirin kateqoriyası (ölkədaxili, regional, beynəlxalq)	Məruzənin növü (plenar, dəvətli, şifahi, divar)	Sayı
1.	LV международная научно-практическая конференция "Инновации в науке" Март. 2016	Beynalxalq konfrans		1
2.	Azərbaycanda inşaat materialları sənayesinin inkişaf perspektivləri mövzusunda beynəlxalq konfransın materialları. 18 dekabr 2015-ci il	Beynalxalq konfrans		2

### SİFARIŞÇI:

Elmin İnkışafı Fondu

Müşavir

Babayeva Ədilə Əli qızı

(imza)

"08" 07 2016-cı il

### İCRAÇI:

Layihə rəhbəri

Şirinzadə İradə Nüsrət qızı

(imza)

"08" iyun 2016-cı il

### Baş məsləhətçi

Qurbanova Səmirə Yaşar qızı

(imza)

"08" 07 2016-cı il